

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir



Gözəl
Mələkə
Ester



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Janie Forest

Alastair Paterson

Uyğunlaşdırən: Ruth Klassen

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children

www.M1914.org

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.



Ester adında gözəl bir qız var idi. Onun atası və anası öləndə, Esterin əmisi oğlu Mordokay onu saxladı. Ester yaxşı bir qız kimi öz əmisinə itaət edirdi.





Ester Fars ölkəsində yaşayırdı. Amma Ester fars deyildi. O, Yəhudi idi. Onun əcdadları Fars ölkəsinə döyüş varxtı sürgün edilmişdilər. Esterin günlərində Yəhudilərin bir çoxu Fars ölkəsində yaşayırdı.





Fars padşahı
dünyanın bütün
şahzadələri üçün
böyük bir ziyafət
qurdu. Kişilər
mələkə Vaşti ilə
birlikdə ziyafət
edən qadınlardan
ayrı yeyib-içirdilər.





Sərxoş
padşah mələkə
Vaştiyəmələkəlik
tacını taxmasını
və öz gözəlliyini
göstərməsini əmr
etdi. Mələkə
Vaşti imtina etdi.



Qadınların öz
ərlərinə hörmət
etməsini göstərmək
üçün padşah qanun
çıxartdı ki, bu da
Vaştidən mələkəlik
tacını aldı. O artıq
mələkə deyildi.



Yeni mələkə üçün
axtarış başlandı.
Padşahlıqda olan
bütün gözəl qızların
içərisindən padşah
Esteri özünə arvad
seçdi. Padşah mələkəlik
tacını Esterin başına
qoydu. Ester padşaha
Yəhudi olduğunu
demədi, çünki onun
əmisi oğlu ona bunu
deməməyi demişdi.







Əmisi oğlu Mordokay saraya girərkən Esterin xəbərini eşitdi. Bir gün o, iki saray işçisinin padşahı öldürmək haqda planlarını eşitdi. Mordokay padşahın həyatını xilas edən xəbərdarlığı göndərdi. Qulları asdılar və Mordokayın adı padşahın xatirə kitabında yazıldı.



Padşahdan sonra ikinci adam olan
Haman varlı adam idi. Hamı
Haman keçərkən ona baş əyirdi.
Bir nəfərdən başqa hamı. Bir
Yəhudi olaraq, Mordokay yalnız
yaşayan Allaha ibadət edirdi.



Haman Mordokaya o qədər
nifrət edirdi ki, onu və Fars
ölkəsində olan bütün
Yəhudiləri öldürməyi
qərara aldı.







Bu, d h etli bir qanun idi. H m Y hudil r v  h m d  Farslar yas tutdular. Amma xatırlayırsan? Allah Esteri m l k  etmiŐdi. O, Y hudi idi. O  z sirrini padŐahdan saxlayacaqdımı? Yoxsa o,  l m riskin  ged r k,  z xalqını xilas etməy   alıŐacaqdı?



Allah Esterə ağıllı bir fikir verdi. O, padşahı və Hamanı ziyafətə dəvət etdi. Orada padşah Esterə istədiyi hər şeyi verəcəyini söz verdi. Ester dedi: “Əgər padşahın xoşuna gələrsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin”. Onda o, padşaha demək istədiyi şeyi deyəcək?



Bu arada Haman
Mordokayı edam
etdirmək üçün
hündürlüyü əlli
qulac olan bir dar
ağacı düzəltdirir.



Həmən gecə padşahın yuxusu qaçır. Xatirə kitabını oxuyaraq o gördü ki, Mordokay onun həyatını xilas etdiyinə görə heç vaxt mükafatlandırılmamışdı. Ertəsi günü səhər padşah

Hamandan soruşdu: “Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?” Haman coşdu.

O fikirləşdi ki, padşah onu nəzərdə tutur!





Haman padşahdan Mordokayı edam etmək izni almaq üçün gəlmişdi. Dar ağacı hazır idi. İndi o gözləyə bilərdi. Haman həyəcanlı-həyəcanlı öz məsləhətlərini paylaşdı. “Ona padşahın geyindiği şahlıq libası geyindirilsin və başına şahlıq tacı qoyulsun.”






“Onu padşahın atına mindirsinlər. Ən yüksək rütbəli rəislərindən biri padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsin və hamının görməsi üçün şəhər meydanında gəzdirsin”. Padşah Hamana əmr etdi: “Tələs və Yəhudi Mordokay üçün bunları et”.



Səncə, Haman Mordokayı şöhrətlə şəhər ətrafında gəzdirərkən necə hiss etdi? O, Mordokaya əvvəlkindən daha çox nifrət etdi. Haman fikirləşdi: “Hələ gözlə”. “Tezliklə o, bütün Yəhudilərlə birlikdə öləcək”.



Həmin günün axşamı
Padşahla Haman mələkə
Esterin ziyafətinə gəldi.
Padşah yenə Esterə dedi:
“Mələkə Ester, nə
istəyirsən?” O, öz vədini
unutmamışdı. Hamana
işarə edərək, mələkə
Ester padşaha Hamanın
bütün pis düşüncələri
haqqında danışdı. Padşah
dedi: “Onu edam edin!”



Sonra padşah Yəhudilərə özlərini müdafiə etmək üçün digər bir qanun da çıxartdı. Onların hamısı xilas oldu! Mordokay padşahdan sonra ikinci adam oldu və bütün Yəhudilər sevindilər və bir-birlərinə hədiyyələr verdilər. Hətta bu gün də, Yəhudilər Allahın gözəl mələkə Ester vasitəsilə onları necə xilas etdiyini xatırlayırlar.



Gözəl Mələkə Ester

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Ester

“Kəlamınının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

